

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2019-cu il ərzində görülmüş işlər haqqında

MƏLUMAT

Sıra №-si	Sənədin (fərman, sərəncam, tapşırıq və tövsiyə) adı, tarixi, nömrəsi	Tapşırığın, tövsiyənin bəndinin nömrəsi	Tapşırığın, tövsiyənin məzmunu	Tapşırığın, tövsiyənin icra müddəti	İcranın gedişinə aid məlumat (görülmüş işlər)	Tam icra olunub	Qismən icra olunub	İcra olunmayıb	Qismən icra olunubsa və ya icra olunmayıbsa bunun səbəbləri
1.	Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”	4.1.18	Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə aidiyyəti qeyri-hökumət təşkilatlarının, o cümlədən digər vətəndaş cəmiyyəti institutlarının sosial xarakterli tədbirlərin icrasına cəlb olunması	2019-2024	Şura tərəfindən keçirilən 2019-cu il birinci qrant müsabiqəsi çərçivəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı, o cümlədən İnsan İmmun çatışmazlığı Virusu/Qazanılmış İmmun çatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər” istiqaməti üzrə 23 QHT layihəsinə 156 000 (yüz əlli altı min) manat maliyyə ayrılıb. Layihələr ölkənin 26 şəhər və rayonunu (Bakı, Sumqayıt, Şirvan, Lənkəran, Quba, Qusar, Sabirabad, Masallı, Biləsuvar, Lerik, Astara, Sabirabad, Salyan, Abşeron, Ucar, Xaçmaz, Siyəzən, İsmayılı, Şabran, Qazax, Kürdəmir, Şamaxı, Cəlilabad, Hacıqabul) əhatə edib. Layihələr çərçivəsində 11 adda buklet, 2 adda kitab çap edilib və 1 sosial çarx hazırlanıb.	Tam icra olunub			

				<p>İcra olunan layihələr çərçivəsində aşağıdakı işlər həyata keçirilib:</p> <ul style="list-style-type: none">• Bakı, Şirvan, Lənkəran, Sumqayıt şəhərlərində, Masallı, Biləsuvar və Cəlilabad rayonlarında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə” məktəblilər arasında 10 maarifləndirici tədbir keçirilib. Tədbirlərdə ümumilikdə 300 nəfərdən çox məktəbli iştirak edib.• Lənkəran şəhərində və Lerik rayonunda “Pis vərdəşdən uzaq ol!” və “Sağlam gənclik” mövzusunda hər birində 50 nəfərin iştirakı ilə 2 dəyirmi masa keçirilib. İştirakçılara “Narkomanıyanın zərərləri” adlı bukletlər paylanılıb.• Masallı, Astara və Biləsuvar rayonlarında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” mövzusunda 3 maarifləndirici tədbir keçirilib.• Bakı şəhəri, İsmayıllı və Şamaxı rayonlarında gənclərə, orta məktəb müəllimlərinə və polislərə “Narkomanıyanın fəsadları”, “Aludəçiliyin aradan qaldırılması” mövzularında 4 maarifləndirici tədbir keçirilib. Tədbirlərdə ümumilikdə 250 nəfər iştirak edib. Tədbir iştirakçılarına layihə çərçivəsində çap edilmiş “Narkomaniya, narkotik maddələrin qanunsuz dövriyyəsinə				
--	--	--	--	---	--	--	--	--

				<p>qarşı milli və beynəlxalq-hüquqi səviyyədə mübarizə” adlı kitablar paylanılıb.</p> <ul style="list-style-type: none">•Bakı şəhərində 13 cəzaçəkmə müəssisəsində narkomaniyanın və İİV/QİÇS xəstəliyinin zərərləri haqqında maarifləndirici tədbirlər keçirilib. Eyni zamanda İİV/QİÇS xəstələri ilə fərdi görüşlər təşkil olunub və onlara psixo-sosial dəstək göstərilib.•Lənkəran şəhəri, Biləsuvar, Cəlilabad, Masallı, Astara rayonlarında “Ağ ölümə qarşı birgə mübarizə!”, “Zərərli vərdişlər və ondan törənən fəsadlar”, “Gələcəyimizi qoruyaq!”, “Narkomaniya və acınacaqlı həyat” mövzusunda 5 tədbir keçirilib. Tədbirlərdə ümumilikdə 250 nəfər yeniyetmə və gənc iştirak edib. Region məktəblərində “Sağlam nəsil - Sağlam gələcək”, “Narkomaniya əsrin bəlasıdır!” başlıqlı guşələr yaradılıb. Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə müxtəlif saytlarda 16 məqalə yerləşdirilib.•Siyəzən, Xaçmaz, Quba və Qusar rayonlarında “Narkomaniyanın fəsadları”, “Sağlam həyat tərzinin vacibliyi”, “Narkomaniyaya qarşı aparılan mübarizənin vacibliyi” və “Narkomaniyanın genofondumuza vura biləcəyi zərərlər” mövzusunda 4 tədbir keçirilib.				
--	--	--	--	--	--	--	--	--

				<ul style="list-style-type: none">•Şirvan şəhərində gənclər üçün narkomaniya və AIDS-lə mübarizəyə həsr olunmuş hər birində 20 nəfərin iştirakı ilə 10 maarifləndirici tədbir təşkil edilib. Tədbir iştirakçılarında narkomaniya ilə mübarizəyə həsr olunmuş 1000 ədəd buklet paylanılıb.•Bakı şəhərində “Narkomaniya və onun zərərləri” mövzusunda 330 nəfər şagird və tələbənin iştirakı ilə 3 maarifləndirici tədbir keçirilib. Tədbir zamanı iştirakçılara mövzu ilə bağlı çap edilmiş bukletlər və kitabçalar paylanılıb.•Bakı şəhərində “Yüksək təsirə məruz qalan hədəf qrupları arasında İV/QİÇS-lə bağlı zərərin azaldılması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə ümumilikdə 270 nəfər iştirak edib.•Bakı şəhərində “Narkomaniyaya qarşı birləşək” adlı təşviqat aksiyası keçirilib. Aksiya iştirakçılarında xüsusi hazırlanmış köynəklər paylanılıb.•Bakı şəhərində “Narkomaniya və QİÇS: onların insan orqanizminə və həyatına təsiri” mövzusunda 7 maarifləndirici tədbir keçirilib. Tədbirlərdə 455 nəfər tələbə və şagird iştirak edib.•Bakı şəhərində əhəlinin həssas qrupları arasında “Narkomaniya və onun fəsadları” mövzusunda 4 maarifləndirici tədbir keçirilib.				
--	--	--	--	--	--	--	--	--

				<p>Tədbirlərdə 100 nəfər tələbə və şagird iştirak edib. İştirakçılara mövzu ilə bağlı hazırlanmış bukletlər paylanılıb.</p> <ul style="list-style-type: none">• Bakı şəhəri, Abşeron və Siyəzən rayonlarında 5 təhsil müəssisəsində "Narkomaniya ilə mübarizə" mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə 350 nəfər şagird və tələbə iştirak edib. İştirakçılara mövzu ilə bağlı çap edilmiş bukletlər paylanılıb və tədbirlərdə fərqlənənlərə sertifikatlar təqdim edilib.• Hacıqabul rayonunda "Ağ ölüm-Narkomaniyaya qarşı mübarizə" mövzusunda 4 seminar keçirilib. Seminarların hər birində 50 nəfər gənc və yeniyetmə iştirak edib. Tədbir iştirakçılarında narkomaniyanın fəsadları barədə bukletlər paylanılıb.• Bakı şəhərində "Narkotik vasitələrə və psixotrop maddələrə olan meyilliliyin müəyyənləşdirilməsi" mövzusunda hər birində 60 nəfər gəncin iştirak etdiyi 4 maarifləndirici tədbir keçirilib.• Xaçmaz və Qusar rayonlarında "Narkomaniya ilə mübarizədə müasir maarifləndirmə" mövzusunda 2 tədbir keçirilib. Tədbirlərin hər birində 100 nəfər gənc iştirak edib. İştirakçılara "Narkomaniya ilə mübarizə" adlı çap edilmiş bukletlər paylanılıb.				
--	--	--	--	---	--	--	--	--

	4.4.35	Müasir informasiya texnologiyalarının imkanları nəzərə alınmaqla, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi	Mütəmadi	<ul style="list-style-type: none"> • Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarında "Sağlam gənclik sağlam gələcək deməkdir" mövzusunda 6 seminar keçirilib. Seminarlarda ümumilikdə 270 nəfərdən çox gənc iştirak edib. İştirakçılara məktəblilərin sağlamlığının qorunması, habelə onların zərərli vərdislərdən uzaqlaşdırılması ilə bağlı məlumatlar verilib. • Ucar, Salyan, Biləsuvar və Kürdəmir rayonlarında 80 nəfərin iştirakı ilə 4 maarifləndirici tədbir keçirilib. Tədbirlərdə əhəlinin sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasəti, qüvvədə olan beynəlxalq və milli qanunvericilik aktları, dövlət proqramları, onların icrası çərçivəsində görülən işlər, habelə pis vərdislər (narkotikdən istifadə, spirtli içkilərin qəbulu, siqaret çəkmək və s), infeksiya xəstəlikləri (vərəm, hepatit virusları, İİV/QİÇS, cinsi yolla yoluxan xəstəliklər və s.) və onların törətdiyi fəsadlarla bağlı məlumatlar verilib. • Siyəzən və Şabran rayonlarında "Sağlam bədən, sağlam ruh, güclü dövlət"- devizi altında hər birində 30 gəncin iştirak etdiyi 2 dəyirmi masa təşkil edilib. İştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb. • Qazax rayonunda yeniyetmə və gənclərin zərərli vərdislərdən uzaq olması məqsədilə müxtəlif oyunlar 	Tam icra olunub			
--	--------	--	----------	---	-----------------	--	--	--

				<p>keçirilib. Belə ki, “Narkotiksiz sağlam həyat” mövzusunda 120 nəfərin iştirak etdiyi mini futbol və 140 nəfərin iştirak etdiyi qol güləşi yarışı təşkil edilib. Qalib komandalara və gənclərə müxtəlif hədiyyələr verilib.</p> <ul style="list-style-type: none"> •Bakı şəhərin və İsmayıllı rayonunda yeniyetmə və gənclər arasında “Narkomaniya ilə mübarizə, zərərli vərdişlər və sağlam həyat tərzinin təbliği” mövzusunda fərdi və qrup görüşləri həyata keçirilib. “Narkomaniya - könüllü olümdür” mövzusunda rəsm müsabiqəsi təşkil edilib. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib. Eyni zamanda İsmayıllı rayonunun Buynuz kəndində “Uşaq mini-futbol meydançası” yaradılıb. 				
	4.4.36	Cəmiyyətdə xüsusi nüfuzu ilə seçilən ictimaiyyət nümayəndələrinin iştirakı ilə narkomaniyadan əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiya olunması ilə bağlı onlara inam və etimad motivlərini nəzərdə tutan müxtəlif məzmunlu sosial layihələrin həyata keçirilməsi	2019-2024	<ul style="list-style-type: none"> •Bakı, Gəncə şəhərlərində, Şəmkir, Tovuz və Gədəbəy rayonlarında hər birində 50 nəfərin iştirakı ilə sağlam həyatın təbliği mövzusunda 5 maarifləndirici tədbir keçirilib. Tədbirlərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Qənirə Paşayeva və Sona Əliyeva da iştirak edərək, gəncləri sağlam həyata, zərərli vərdişlərdən qorunmağa səsəlayib. Mövzu ilə bağlı hazırlanmış sosial çarx iştirakçılara nümayiş etdirilib. 	Tam icra olunub			